

## **Böyük ekspert (Malların satın alınması üzrə qrup) vəzifəsi üzrə test tapşırıqları**

1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən aşağıda verilənlərdən biri dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanlarının keçirdiyi işlərə aid deyil.

- A) Emitent fəaliyyətin həyata keçirir
- B) Dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir
- C) Satınalamaların təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir
- D) Müsabiqənin qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir
- E) Dövlət satınalamaları zamanı yaranan mübahisəli məsələləri araşdırır

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

2. Tədarükat metodlarından olan “Bir partiya ilə məhsulların tədarükü” metodunun əsas xüsusiyyətlərini qeyd edin.

- A) Sənədləşmələrin həcmi azalır, rəsmiləşdirmə sadələşir, yüksək ticarət güzəştləri edilməsinə şərait yaradır, sifariş edilən partiyanın tam göndərilməsinə zəmanət verir
- B) Xammal, material və dəstləşdirici məmulatları alan istehlakçı firmalar istehsalı planlaşdırılan məhsulun buraxılışını tezləşdirir
- C) İstehsal ehtiyatlarının səviyyəsini normallaşdırır, dövriyyə vəsaitlərinin dövr sürətini artırır
- D) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsulların alınması zamanı istifadə edilir
- E) Ayrı-ayrı mal-materialların alınmasına tələbat yarandıqca məhsul göndərənlərlə istehlakçılar arasında sifariş partiyalarının həcmi, göndərilmə müddətləri və nəqliyyat vasitələrinin seçimi barədə şifahi və ya yazılı əlaqə yaradılır

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

3. Satınalan təşkilat hansı halda satınalma tenderini davam etdirmir

- A) Tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda
- B) Tender təklifi vermiş iddiaçıların sayı beşdən az olduqda
- C) Tender təklifi vermiş iddiaçıların sayı yeddidən az olduqda
- D) Tender təklifi vermiş iddiaçıların sayı üç olduqda
- E) Tender təklifi vermiş iddiaçıların sayı 9 dan az olduqda

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ.. maddə 11. Səh.9

4. Sifariş edilmiş məhsulun gecikməsi nəticəsində istehsal və ticarət prosesinə ziyan dəyməməsi üçün yaradılan ehtiyatlar hansıdır?

- A) Sığorta ehtiyatları
- B) Cari ehtiyatlar
- C) Təbii ehtiyatlar
- D) Rüblük ehtiyatlar
- E) Mövsümi ehtiyatlar

Testin çətinlik dərəcəsi: Orta

İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

5. Mal nümunəsi anlayışının izahı hansı variantda tam düzgün verilmişdir?

- A) Məhsulun bir hissəsi olub, onun bütün fiziki xüsusiyyətlərini özündə əks etdirəndir
- B) Məhsulun lazımlı hissəsi olub, bütün tədqiqat obyektinin tərkibi və xüsusiyyətlərini olduğu kimi əks etdirəndir
- C) Məhsulun gömrükdən keçirilməyən hissəsi olub, onun bütün tərkibini, xüsusiyyətlərini və strukturunu bütünlükdə özündə əks etdirəndir
- D) Məhsulun bir hissəsi olub, onun strukturunu bütünlükdə özündə əks etdirəndir
- E) Məhsulun bir hissəsi olub, onun bütün tərkibini, xüsusiyyətlərini və strukturunu bütünlükdə özündə əks etdirəndir

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

6. Hansı sənədin əsasında mal-material anbara qəbul olunmalıdır?

- A) Müqavilə əsasında
- B) Təchizat şöbəsi tərəfindən verilmiş məktub əsasında
- C) Qaima-faktura əsasında
- D) Faktura əsasında
- E) Rəhbərliyin yazılı göstərişi əsasında

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslük. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

7. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) satınalan təşkilata aşağıdakı sənədlərdən hansıları təqdim edir? 1.Tenderdə iştirak etmək üçün ərizə. 2.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (Açıq müsabiqə olarsa). 3.Tender təklifi. 4.Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. 5.Malgöndərən (podratçının) qarşıdakı bir ildə ərzində planlaşdırdığı işlər

- A) 1, 2, 3, 4, 5
- B) 1, 2, 3, 4

C) 2, 3, 4, 5

D) 1, 2, 3, 5

E) 1, 2, 4, 5

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

8. Satın alınan malların ehtimal olunan dəyərini öyrənmək üçün sorğu sənədləri kim tərəfdən hazırlanıb göndərilir?

A) Tədarükçü tərəfindən

B) Satınalan təşkilat tərəfindən

C) Malgöndərən (podratçı) tərəfindən

D) Satınalmalar Komitəsinin katibi tərəfindən

E) Satınalmalar Qrupunun rəhbəri tərəfindən

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

9. Alıcı almaq istədiyi malın satıcı tərəfindən ixrac sənədləri (gömrük, mənçə sertifikatı və s.) hazır vəziyyətdə, satıcının ölkəsinə yüklənməyə göndərdiyi avtomobilə təhfil verilməsin istəyirsə hansı inkoterms şərti ilə kontrakt bağlamalıdır

A) «DAT» - terminala çatdırma

B) «CIF» - dəyər, sığorta və fraxt

C) «EXW» - franko zavod

D) «FOB»-franko göyertə

E) «FCA» - franko daşıyıcı

Testin çətinlik dərəcəsi: Asan

İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin Beynəlxalq Qaydaları.

Azərbaycan dilində. Bakı: 2015. s.8

10. Tender təklifləri verilməsinin son tarixi, vaxtı və yeri harda qeyd edilir?

A) Tenderin əsas şərtlər toplusunda

B) Tenderin elanında

C) Tenderin məlumat kitabçasında

D) Məlumat fərdi elektron poçtlara yazılı göndərilir

E) Məktub halında iştirakçılara təqdim edilir

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

11. Hansı müqavilələrə Fraxt müqavilələri deyilir?

A) Yük vahidlərinin dəmiryol nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə

B) Yük vahidlərinin hava nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə

- C) Yk vahidlrinin su nqliyyatı il daşınması n baęlanan mqavillr
- D) Yk vahidlrinin avtomobil nqliyyatı il daşınması n baęlanan mqavillr
- E) Yk vahidlrinin boru kmri nqliyyatı il daşınması n baęlanan mqavillr

Testin tinlik drcsi: Orta

İstinad: A.M.Гаджинский. Практикум по логистике. Москва, 2012

12. Tchizatı mal-materialı tdarkdn thvil alarkn malların qaim-fakturada gstriln faktiki saydan az olduęunu myyn etdikd n etmlidir?

- A) Qaim-fakturanı imzalamalı v gln mallar thvil almalıdır
- B) Qaim-fakturanı imzalamalı v satıcıya glmyn malların nvbti df tdirilmsini bildirmlidir
- C) Qaim-fakturanı imzalamamalı v gln mallar qbul etmlidir
- D) Qaim-fakturanı imzalamamalı v gln mallar qbul etmmlidir
- E) Mal-material qbulu zamanı qaim-fakturanın v digr sndlrin trtibi nmli deyil

Testin tinlik drcsi: Orta

İstinad: T.İ.İmanov. Logistikanın sasları. I hiss. Drslk. “Thsil” NPM. Bakı, 2005. sh. 474

13. SOCAR - ın Satınalmalar Komitsinin trkibi myyn edilmsi hansı cavabda dz gstrilib?

- A) Seki sulu il myyn edilir
- B) Antiinhisar v İstehlak Bazarına Nzart Dvlt Xidmtinin Risi trfindn myyn olunur
- C) Dvlt Satınalamalar Komitsinin rhbri trfindn myyn olunur
- D) SOCAR-ın prezidenti trfindn myyn olunur
- E) SOCAR-ın vitse-prezident trfindn myyn olunur

Testin tinlik drcsi: Orta

İstinad: Satınalmaların tşkili v idar olunması haęında normativ sndlr toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nmrli mri . S.21.

14. Mallara tcili tlabat yarandıqda v tender prosedurlarının keirilmsi v ya satınalmanın hr hansı digr metodundan istifadsi mqsduyęun olmadıqda, satınalan tşkilat hansı satınalma metodundan istifadə edir? (“Dvlt satınalmaları haęında” Azrbaycan Respublikasının Qanununa sasn)

- A) İki mrhlli tender v ya tkliflr soręusu
- B) Aıq tender
- C) Bir mnbdn satınalma
- D) Mhdud iştiraklı v qapalı tender
- E) Katirovka soręusu

Testin tinlik drcsi: tin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

15. Hansı mallardan gömrük laboratoriyasına göndərilməsi üçün təhlükəsizlik, baytarlıq-sanitariya və keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədi ilə prob və nümunələr götürülmür, onların gömrük ekspertizası aparılmır?

- A) Saxlama müddəti 7 (yeddi) gündən az olan tez xarab olan mallardan
- B) Saxlama müddəti 3 (üç) aydan az olan tez xarab olan mallardan
- C) Saxlama müddəti 1 (bir) aydan az olan tez xarab olan mallardan
- D) Saxlama müddəti 1 (bir) ildən az olan tez xarab olan mallardan
- E) Saxlama müddəti 6 (altı) aydan az olan tez xarab olan mallardan

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

16. Aşağıdakılardan hansı biri İxtisaslaşmış Təchizat Bölməsinin əsas vəzifələrindən biri deyil?

- A) Satınalmaların müvafiq səviyyədə planlaşdırılmasını aparmaq
- B) Proqnozları yuxarı təchizat bölməsinə təqdim etmək
- C) Proqnozların yerinə yetirilməsinə nəzarət etmək
- D) Satınalma əməliyyatlarında iştirak etmək
- E) Tender komissiyasının tərkibinin müəyyənləşdirmək

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. ISBN: 978-976-06-1552-8

17. Alınan, satılan və bölünən (paylanan) mal-materialların uçotunun vacibliyi haqqında deyilənlərdən biri yanlışdır.

- A) Müəsisəyə mədaxil olunan mal-materialların kəmiyyətini bilmək üçün
- B) Müəsisədən məxaric olunan mal-materialların kəmiyyətini bilmək üçün
- C) Müəsisəyə mədaxil olunan mal-materialların ümumi dəyərini, mədaxil üzrə mal-material dövriyyəsinə bilmək üçün
- D) Müəsisədən məxaric olunan mal-materialların ümumi dəyərini, məxaric üzrə mal-material dövriyyəsinə bilmək üçün
- E) Müəsisənin aylıq, illik vəsait girişini müəyyən etmək üçün

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

18. SOCAR ın Struktur Vahidlərində fəaliyyət göstərən İxtisaslaşmış Təchizat Bölməsi nın vəzifəsidir

- A) Kartoteka üçün Müqavilə Sənədlərinin Qovluğunu hazırlamaq
- B) Müqavilə imzalanandanadək podratçılarla danışıqların aparılmasını təşkil etmək;
- C) Satınalmalar qrupunun işini əlaqələndirmək
- D) Müsabiqəyə Dəvət Sənədlərini hazırlamaq
- E) Satınalam proqnozların yuxarı təchizat bölməsinə təqdim etmək

Testin çətinlik dərəcəsi: Orta

İstinad: : Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.7.

19. Cari ehtiyatlar hansı variantda düzgün ifadə olunmuşdur?

- A) Ticarət proseslərində çatdırmalar arasındakı növbəliliyin kəsilməzliyini təmin edir
- B) Tələbin qəfil artması nəticəsində istehsal prosesinin dayanmamasını təmin edir
- C) Mövsümi məhsullara olan ehtiyacı təmin edir
- D) Məhsul göndərənlərdən gələn məhsulun gözlənilməz gecikmələrinin istehsala və ticarətə təsirini minimuma endirir
- E) İstehsal və ticarət proseslərində çatdırmalar arasındakı növbəliliyin kəsilməzliyini təmin edir

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

20. Verilənlərdən biri təchizat zəncirinin rəşional idarəedilməsi və fəaliyyətlərin müəyyən olunmasında daha vacibdir.

- A) Tədbiq
- B) Təşkilatlar arasındakı struktur
- C) Elmi texnologiyalar
- D) Planlaşdırma
- E) Həcm

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Prof.Dr. Mehmet Necdet Timur və s., Təchizat Zəncirinin İdarəedilməsi, Anadolu Universiteti, Eskişehir, Yanvar 2013, İSBN: 978-976-06-1552-8

21. Gömrük ekspertizası üzrə ekspertin rəyi üç hissədən ibarət olur. Rəyin giriş hissəsində göstərilənlərdən hansı aşağıda səhv verilmişdir?

- A) Ekspertizanı təyin edən orqanın adı
- B) Ekspertlər barədə məlumatlar (vəzifəsi, soyadı, adı , atasının adı, ixtisası, elmi dərəcəsi)
- C) Materialların ekspertizaya daxil olması və rəyin yazılması tarixi
- D) Ekspert tədqiqatı obyektlərinin vəziyyəti

E) Ekspertizanın aparıldığı yer

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

22. Son məhsul istehsalı üçün lazım olan materialların tədarük edilməsi və ya xüsusi istehsalda hazırlanması məsələsinin həll edilməsi nə adlanır?

A) MOB (özün hazırla və ya al) məsələsi

B) Zəif (lean) istehsal

C) Dəqiq vaxtında metodu

D) Kanban metodu

E) Cırıldayan təkər effekti

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

23. Satınalmaların "İkimərhələli tender və ya təkliflər sorğusu" metodunda malgöndərənlər ilə müzakirələrin aparılmasında məqsəd nədir?

A) malların (işlərin) texniki xarakterin müəyyən etmək

B) Tenderdən sonra mənfəətin satınalan və malıgndərn arasında bölünmə şərti

C) Tenderin şəfaflığının təmin edilməsi

D) Digər malgöndərənlərin təkilf etdiyi qiymətlər

E) Fors-major hallarında hər iki tərəfin fəaliyyəti

Testin çətinlik dərəcəsi: Orta

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ.. maddə 18. Səh.11

24. Təchizat nə deməkdir?

A) Malların istehsalının tənzimlənməsi prosesi

B) Malların satışının tənzimlənməsi prosesi

C) Malların saxlanması tənzimlənməsi prosesi

D) Malların istehsalçıdan istehlakçıya doğru hərəkətinin tənzimlənməsi prosesi

E) Malların istehlakçıdan istehsalçıya doğru hərəkətinin tənzimlənməsi prosesi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

25. Satınalma müqaviləsi nədir?

A) Satın alan təşkilatla satınalma komitəsinin nümayəndəsi arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd



- B) Satınalan təşkilatla Sifarişçi arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd
- C) Satınalan təşkilatla tender qalibi arasında bağlanan və malların satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd
- D) Satınalan təşkilatla Satınalma qrupunun rəhbəri arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd
- E) Satınalan təşkilatla Satınalma Komitəsinin sədri arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd
- Testin çətinlik dərəcəsi: Orta
- İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

26. Anbarda olan hər hansı bir malın ayın sonuna qalığını aşağıdakı hansı hesablama metodundan istifadə etməklə müəyyən etmək olar?

- A) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + mədaxil - məxaric
- B) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + məxaric - mədaxil
- C) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq - məxaric - mədaxil
- D) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + (məxaric/ mədaxil)
- E) Ayın sonuna qalıq = məxaric + mədaxil - ayın əvvəlinə qalıq

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

27. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən satınalmaların təşkil olunması üçün satınalan təşkilat hansı işləri həyata keçirir? Tam və doğru cavabı müəyyən edin. 1. Tender komissiyasını formalaşdırır. 2. Tenderin əsas şərtlər toplusunu hazırlayır. 3. Tender elanını dərc etdirir. 4. Məlgöndərənlərə (podratçılartenderdə iştirak üçün fərdi dəvət göndərir

- A) 1, 2, 3, 4
- B) 1, 2, 3
- C) 2, 3, 4
- D) 1, 2, 4
- E) 1, 2

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

28. Müəssisənin mal-material ehtiyatları hansı bölmədə saxlanılır?

- A) Mühafizə bölməsində
- B) Anbarda
- C) Mühasibat bölməsində



- D) Təchizat bölməsində
- E) Satınalma bölməsində

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

29. Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" qanununa istinadən, malların qiymətindəki dəyişikliyin satınalma müqaviləsinə təsirinin hesablanması üsulu kim tərəfindən müəyyənləşdirilir?

- A) Hər iki tərəfin razılığı ilə müəyyən olunmuş azad inspektor tərəfindən
- B) Podratçı tərəfindən
- C) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
- D) Satınalanın azad agentı tərəfindən
- E) Satınalan tərəfindən

Testin çətinlik dərəcəsi: Orta

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

30. Sadə və ümumi xarakterli malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən yuxarı olduqda onların satın alınması üçün hansı üsul ilə aparılır.

- A) açıq tender
- B) kotirovka sorğusu
- C) qapalı tender
- D) Məhdud iştiraklı tender
- E) qapalı kotirovka sorğusu

Testin çətinlik dərəcəsi: Orta

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ.. maddə 17. Səh.11

31. Ehtiyatların idarəedilməsinin əsas səbəbləri aşağıdakı hansı məsələlərin həllidir?

Tam düzgün cavabı göstərin.1. Zəruri ehtiyat miqdarının təyini, yəni ehtiyat normasının təyini, 2. Ehtiyatların həcmnin maksimallaşdırılması 3. Ehtiyatların mövcud miqdarının nəzarət sisteminin yaradılması və onların mövcud ehtiyat normasına uyğunlaşdırılması

- A) 1, 3
- B) 1, 2
- C) 2
- D) 3
- E) 1

Testin çətinlik dərəcəsi: Orta

İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

32. Təchizatçının başlıca vəzifəsi aşağıdakılardan hansı ola bilər?

- A) Təchizatçısı olduğu müəssisənin işçilərinin əmək haqlarını hesablamaq və vaxtında ödəmək
- B) Təchizatçısı olduğu müəssisənin satışının artırılması üçün tədbirlər görmək
- C) Təchizatçısı olduğu müəssisəyə vətəndaşlardan daxil olan şikayətləri araşdırmaq
- D) Təchizatçısı olduğu müəssisənin işçilərinin iş prosesində təhlükəsizlik qaydalarına riayət etmələrini araşdırmaq
- E) Təchizatçısı olduğu müəssisəni lazımi material ehtiyatları ilə fasiləsiz təmin etmək

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi.

Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. ISBN: 978-976-06-1552-8

33. Materiallara tələbatın hesablanması istifadə edilən determinləşdirilmiş metodun hansı halda tətbiq edilir?

- A) Gözlənilən tələbatın hesablanması üçün riyazi-statistik metodların tətbiqinə ehtiyac olduqda
- B) Tələbatın hesablanması işçi heyətinin təcrübəsinə ehtiyac olduqda
- C) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsullara ehtiyac olduqda
- D) Bazarın təhlilinə kifayət qədər vaxt olmadıqda
- E) Sifarişlərin yerinə yetirilməsi dövrü və eləcə də, materiallara tələbatın həcmi və yaranma vaxtı məlum olduqda

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

34. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tenderin əsas şərtlər toplusunda aşağıdakı məlumatlardan hansılar göstərilir? Tam və doğru cavabı müəyyən edin. 1.Tender təkliflərinin hazırlanmasına dair təlimatlar. 2.Malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərini təsdiq edən sənədlərə və ya digər məlumatlara aid tələblər. 3.Tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi şərtləri (səmərəli olduğu sübut olunarsa). 4.Tender təklifləri zərflərinin açılması yeri, günü və saati;.5.Tender təkliflərinin qüvvədə olma müddəti. 6.Tender təklifləri verilməsinin qaydası, yeri və son müddəti

- A) 1, 2, 3, 4, 5
- B) 1, 2, 3, 4, 5, 6
- C) 2, 3, 4, 5
- D) 1, 2, 3, 5
- E) 1, 2, 4, 5

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Sifarişlərin dövriliyinə görə ehtiyatların vəziyyətinə nəzarət sisteminin tətbiq edilməsi hansı cavab variantında düzgün qeyd edilmişdir?

- A) Ehtiyatların çatışmaması böyük itkilərə səbəb olursa
- B) Sifarişlərin miqdarından asılı olaraq qiymət endirimlərinin olması
- C) Çatdırmanın şərtləri müxtəlif həcmli partiyalarla sifariş qəbul etməyə imkan verir
- D) Ehtiyatların saxlanılmasının xərclərinin çox olması
- E) Tələb çox olduqda onun təyin edilə bilməməsi

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: A.M.Гаджинский. Логистика. Москва, 1999

36. Təchizatçı mal-materialı tədarükçüdən təhvil alarkən malların qaimə-fakturada göstərilən faktiki saydan az olduğunu müəyyən etdikdə nə etməlidir?

- A) Qaimə-fakturanı imzalamalı və gələn malları təhvil almalıdır
- B) Qaimə-fakturanı imzalamalı və satıcıya gəlməyən malların növbəti dəfə çatdırılmasını bildirməlidir
- C) Qaimə-fakturanı imzalamamalı və gələn malları qəbul etməlidir
- D) Qaimə-fakturanı imzalamamalı və gələn malları qəbul etməməlidir
- E) Mal-material qəbulu zamanı qaimə-fakturanın və digər sənədlərin tərtibi önəmli deyil

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

37. Müəssisələrə mal-materialın ayrılması zamanı əsasən nə nəzərə alınmalıdır?

- A) Müəssisənin yerləşdiyi ərazinin ölçüsü
- B) Müəssisənin faktiki tələbatı və anbar qalığı
- C) Təchizatçının istəyi
- D) Mal-materialın keyfiyyəti
- E) Mal-material bütün müəssisələr arasında bərabər bölünməsi

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. ISBN: 978-976-06-1552-8

38. Verilənlərdən biri tender elanının məzmununda yer almır ("Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən).

- A) Tender keçirən haqqında məlumat
- B) Tender prosedurlarının başlanma vaxtı və yeri
- C) Satınalma müqaviləsi ilə əlaqəli vergi və rüsum güzəştləri
- D) Tenderdə iştirak edə biləcək maksimum malgöndərənin sayı

E) Tender təklifinin təminat şərtləri

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

39. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, tender qalibi iflasa uğrayarsa nə baş verir?

A) Satınalma müqaviləsi ləğv edilir

B) Podratçı tenderdə qalib gələn tərəfi məhkəməyə verir

C) Tender qalibi ikinci ən yüksək qiymət təklif edən tərəf olur

D) Tenderdə qalib gələn tərəfin mal varlığı müsadirə olunur

E) Bir daha tender keçirilməmək şərti ilə ləğv olunur

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

40. Tender prosesində iştirak etmək üçün lazım olan iştirak haqqlarını kim müəyyən edir?

A) Emitent

B) Satınalmalar üzrə Dövlət agentliyi

C) Müvafiq icra hakimiyyəti orqanı

D) Satınalan təşkilat

E) Tender Komissiyasının sədri

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

41. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları hansı metodlarla həyata keçirilir? Tam və doğru cavabı müəyyən edin. 1. Açıq tender. 2. Məhdud iştiraklı və qapalı tender. 3. Təkliflər sorğusu. 4. Kotirovka sorğusu. 5. Bir mənbədən satınalma

A) 1, 2, 3, 4, 5,

B) 1, 2, 3, 4,

C) 2, 3, 4, 5

D) 1, 2, 3, 5

E) 1, 2, 4, 5

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

42. Ehtimal olunan qiymətin müəyyən edilməsi prosesində məsul şəxs kimdir?

A) Satınalma komitəsinin katibi

B) Tədarükçü

- C) Satınalma qrupunun rəhbəri
- D) Şirkətin prezidenti
- E) Satınalan təşkilatın əməkdaşı

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

43. Müəssisənin mal-material ehtiyatları hansı bölmədə saxlanılır?

- A) Mühafizə bölməsində
- B) Anbarda
- C) Mühasibat bölməsində
- D) Təchizat bölməsində
- E) Satınalma bölməsində

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslük. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

44. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, satınalma ilə bağlı şikayətin araşdırılması üçün satınalma proseduru nə qədər müddətə dayandırılır?

- A) 8 kalendar günü müddətinə
- B) 8 bank günü müddətinə
- C) 7 bank günü müddətinə
- D) 7 kalendar günü müddətinə
- E) 10 bank günü müddətinə

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

45. İdxal olunan malın zavoddan alınma xərci 10000 manat, daşıma zamanı sığorta xərcləri-500 manat , gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri - 3000 min manat, alındığı yerdə yüklmə xərcləri - 300 manat olarsa malın sövdələşmə qiyməti üsulu ilə gömrük dəyəri neçə manat olar

- A) 10000
- B) 13000
- C) 13500
- D) 13800
- E) 13300

Testin çətinlik dərəcəsi: Asan

İstinad: : Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunu

46. Dəmiryol nəqliyyatının üstünlükləri hansı cavabda tam düzgün göstərilmişdir? 1. Yüklər kifayət qədər yaxşı saxlanılır, 2. Uzaq məsafələrə yüklərin daşınması mümkündür, 3. İqlim şərtlərindən asılı deyil, 4. Yüklər çox yüksək sürətlə daşınır, 5. Tariflər aşağı, xüsusilə tranzit göndərmələr üçün güzəştlər böyükdür

- A) 1,4,5
- B) 3,5
- C) 2,4,5
- D) 1,3,5
- E) 2,3,5

Testin çətinlik dərəcəsi: Orta

İstinad: A.M.Гаджинский. Практикум по логистике. Москва, 2012

47. Təchizatçının başlıca vəzifəsi aşağıdakılardan hansı ola bilər?

- A) Təchizatçısı olduğu müəssisənin işçilərinin əmək haqlarını hesablamaq və vaxtında ödəmək
- B) Təchizatçısı olduğu müəssisənin satışının artırılması üçün tədbirlər görmək
- C) Təchizatçısı olduğu müəssisəyə vətəndaşlardan daxil olan şikayətləri araşdırmaq
- D) Təchizatçısı olduğu müəssisənin işçilərinin iş prosesində təhlükəsizlik qaydalarına riayət etmələrini araşdırmaq
- E) Təchizatçısı olduğu müəssisəni lazımi material ehtiyatları ilə fasiləsiz təmin etmək

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. ISBN: 978-976-06-1552-8

48. Sifarişçi mallara (işlərə və xidmətlərə) tələbatı aşkarladıqdan və ya proqnozlaşdırdıqdan sonra təkliflərini kimə təqdim edir?

- A) Əlaqələndirici Şəxsə
- B) İxtisaslaşmış Təchizat Bölməsinə
- C) Müəssisə Rəhbərinə
- D) Satınalamar qrupuna
- E) Texniki İstehsalat Şibəsinə

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

49. Malın mənşə ölkəsinin təyini ekspertizası nə üçün aparılır?

- A) Mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək üçün
- B) Tarif və qeyri-tarif tənziqləmə tədbirlərini həyata keçirmək üçün
- C) Təqdim edilmiş malın mövqə və submövqeyini təyin etmək üçün
- D) Malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün

E) İki obyekt arasındakı oxşarlıqları müəyyən etmək üçün

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

50. Anbarda daim ehtiyatda olması vacib olan mallar hansıdır?

A) Nadir hallarda istifadə olunan mallar

B) Gündəlik istifadəsi zəruri olan mallar

C) Saxlanma müddəti uzun olan mallar

D) Saxlanma müddəti az olan mallar

E) Anbarda az yer tutan mallar

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

51. Hansı halda icazə sertifikatına inzibati orqan tərəfindən xitam verilir?

A) Nümunə təbii mühitə əlaqəli ekspert tərəfindən buraxıldıqda

B) Nümunə məhv edildikdə

C) Mal sahibi dəyişdikdə

D) İcazə sertifikatı itirildikdə

E) Etibarsız hesab edilmiş icazə sertifikatı inzibati orqana təhvil verildikdə

Testin çətinlik dərəcəsi: Asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

52. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində qiymətləri hansı valyuta növü ilə göstərməlidirlər?

A) Avro ilə

B) Dollar ilə

C) Tərəflərin müəyyən etdiyi valyuta növü ilə

D) Azərbaycan manatı ilə

E) Funt-sterlinqi ilə

Testin çətinlik dərəcəsi: Asan

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

53. Sığorta ehtiyatları nə üçün yaradılır?

A) Məhsulların mövsümi istehlakı zamanı ticarət prosesinin kəsilməzliyi üçün

B) Məhsulgöndərəninin planlaşdırılmamış şəkildə məhsul göndərilməsini dayandırması zamanı ticarət prosesinin kəsilməzliyi üçün



- C) Məhsulgöndərən məhsul nəqliyə mövsümi xarakter daşdıqda ticarət prosesinin kəsilməzliyi üçün
- D) Ticarət müəssisəsinin məhsullara növbəli çatdırmalar arasında planlı ehtiyacın olduğu halda ticarət prosesinin kəsilməzliyi üçün
- E) Mövsümi xarakterli məhsullara ehtiyacın artdığı hallarda ticarət prosesinin kəsilməzliyi üçün

Testin çətinlik dərəcəsi: Asan

İstinad: A.M.Гаджинский. Практикум по логистике. Москва, 2012

54. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, hər malgöndərən (podratçı) maksimum neçə qiymət katirovkası təqdim edə bilər?

- A) Maksimum 3 qiymət katirovkası
- B) Yalnız 1 qiymət katirovkası
- C) İstənilən qədər qiymət katirovkası göndərə bilər
- D) Qarşılıqlı razılaşma ilə 3 qiymət katirovkası
- E) Maksimum 5 qiymət katirovkası

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

55. Mal-materialın hərəkətsiz (istifadəsiz) qalmasının nə kimi müsbət cəhətləri vardır?

- A) Hərəkətsiz qalarkən malın dəyəri artır
- B) Hərəkətsiz mal istifadə üçün daha yararlı olur
- C) Hərəkətsiz malın uçuğu daha asan olur
- D) Hərəkətsiz malın bölgüsü daha rahat olur
- E) Hərəkətsiz malın qalmasının heç bir müsbət cəhəti yoxdur

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

56. Malların ehtimal olunan qiymətlərinin sorğu üsulu ilə hesablanması üçün malın qiyməti haqqında məlumatlar; 1 cisi - 100 manat, 2 cisi- 105 manat, 3 cüsü - 115, 4 cüsü - 120 manat məlumat təqdim edib. Malların ehtimal olunan qiyməti hansıdır?

- A) 110 manat
- B) 130 manat
- C) 120 manat
- D) 100 manat
- E) 115 manat

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.4.4

57. Satınalan təşkilat hansı hallarda bütün tender təkliflərini, oferta və katirovkaların aksept olunana qədər rədd edilməsi qərarını verə bilər? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda
- B) Tender təklifləri tenderin əsas şərtlərinə uyğun olduqda
- C) İddiaçı tenderdə iştirak etmədikdə
- D) İddiaçılardan biri müflis elan olunduqda
- E) Tender komissiyasının yarısı tenderdə iştirak etmədikdə

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

58. Gömrük ekspertizası üçün dəmiryol və ya avtomobil sistemlərində, neft gəmilərində, çəllək və bidonlarda və digər daşınma vasitələrində daşınan neft və neft məhsullarından götürülən prob və nümunələrin minimum miqdarı nə qədərdir?

- A) 3 ədəd prob x 2 dm<sup>3</sup> birləşdirilmiş prob
- B) 2 ədəd prob x 3 dm<sup>3</sup> birləşdirilmiş prob
- C) 1 ədəd prob x 2 dm<sup>3</sup> birləşdirilmiş prob
- D) 1 ədəd prob x 1 dm<sup>3</sup> birləşdirilmiş prob
- E) 3 ədəd prob x 3 dm<sup>3</sup> birləşdirilmiş prob

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

59. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarına dair sənədlərtoplusuna aşağıdakılardan biri aid deyil.

- A) Satınalma müqaviləsinin əsas şərtlərinin xülasəsi
- B) Əvvəlki tenderlərdə verdiyi ofertalar haqqında arayış və ödəniş haqqında çıxarış
- C) İxtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarına dair təkliflərin hazırlanması və təqdim edilməsi haqqında təlimat
- D) Sənədlərin təqdim edilməsinin üsulu, yeri və son müddəti haqqında
- E) Qanunvericiliyin tələb etdiyi digər sənədlərin hazırlanması və təqdim edilməsi

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

60. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, təkliflərin qiymətləndirilməsi zamanı təkliflərin məzmununun bir biri ilə rəqabət apararı malgöndərənler tərəfindən bilinməməsi satınalma prosesinin hansı prinsipinə aiddir?

- A) Qanunilik prinsipi

- B) Etibarlılıq prinsipi
- C) Qiymət prinsipi
- D) Məxfilik prinsipi
- E) Keyfiyyət prinsipi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

61. Mal-material satan təşkilatdan mal-material götürmək üçün hansı sənəd təqdim olunur?

- A) Qaimə
- B) Faktura
- C) Vəkalətnamə
- D) Tələbnamə
- E) Ödəniş qəbzi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

62. Satınalmaların normativ sənədlərə uyğun aparılmasını təmin etmək, satınalmalar qrupunun işini əlaqələndirmək və üzvlərini Satınalmalara dair qaydalarla təlimatlandırmaq kim tərəfindən həyata keçirilir?

- A) Təchizat şöbəsinin rəisi
- B) Əlaqələndirici Şəxs
- C) Satınalmalar qrupunun rəhbəri
- D) Struktur vahidinin Rəhbəri
- E) Təchizat şöbəsinin rəis müavini

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: : Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

63. Kiçik partiyalarla bir qaydada alış tədarük metodunun müsbət tərəfləri hansı variantda tam düzgün qeyd edilmişdir? 1. İstehsal planlaşdırılan məhsulların buraxılışı tezləşir;2. Anbar əməliyyatları sadələşir;3. Anbarlara tələbat artır;4. Məhsul göndərmələr üzrə sənədləşdirmə işləri və məsrəfləri azalır;

- A) 1, 2, 3
- B) 1, 2, 4
- C) 1, 2
- D) 1, 3
- E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

64. “Malgöndərən (podratçı)” termini dedikdə nə başa düşürsünüz?

- A) Satınalmalara nəzarət edən işçi qrupunun katibi
- B) Satın alan təşkilatla bağlanan satınalma müqaviləsinə zəmanət verən hüquqi şəxs
- C) Satınalma Komitəsinin katibi
- D) Sifarişçi tərəfindən müsabiqələrdə iştirak edən fiziki şəxs
- E) Satın alan təşkilatla bağlanan satınalma müqaviləsinin potensial və ya real tərəfi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

65. Malgöndərən tender təklifinə, satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə təminatlarına və digər ödəniş sənədlərinə zəmanət verən maliyyə qurumu hansıdır?

- A) Malgöndərən maliyyə şöbəsi
- B) Dövlət büdcəsi
- C) Emitent
- D) Satınalan təşkilatın maliyyə şöbəsi
- E) Tender komissiyasının şəxsi büdcəsi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

66. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, satınalan təşkilat təkliflərin verilməsinə maraq oymatmaq məqsədi ilə hansı addımları atır?

- A) Yalnız yerli mətbuatda çox oxunan qəzetlərdə bildiriş dərc etdirir
- B) Sadəcə podratçıların toplu şəkildə qeydiyyatdan keçdiyi elektron platformalarda elan verir
- C) Yerli və beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında bildiriş dərc edir
- D) Satınalan təşkilat yalnız öz veb sahifəsində elan verir
- E) Çox oxunan iqtisadi-biznes jurnalında press-reviz yayımlayır

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

67. Mal-material satan təşkilatdan mal-material götürmək üçün hansı sənəd təqdim olunur?

- A) Qaimə
- B) Faktura
- C) Vəkalətnamə
- D) Tələbnamə
- E) Ödəniş qəbzi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

68. Alınan, satılan və bölünən (paylanan) mal-materialların uçotunun vacibliyi haqqında deyilənlərdən biri yanlıştır.

- A) Müəsisəyə mədaxil olunan mal-materialların kəmiyyətini bilmək üçün
- B) Müəsisədən məxaric olunan mal-materialların kəmiyyətini bilmək üçün
- C) Müəsisəyə mədaxil olunan mal-materialların ümumi dəyərini, mədaxil üzrə mal-material dövriyyəsinə bilmək üçün
- D) Müəsisədən məxaric olunan mal-materialların ümumi dəyərini, məxaric üzrə mal-material dövriyyəsinə bilmək üçün
- E) Müəsisənin aylıq, illik vəsait girişini müəyyən etmək üçün

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

69. Səmərelə Dəyər dedikdə nə başa düşülür?

- A) Malın alınmasına çəkilən minimal xərclər
- B) Xərclərdən başqa, işin kəfiyyəti, zamanında yerinə yetirilməsini və s nəzərə alan dəyər
- C) Satın alınan malların müvafiq normaların tələblərinə uyğun olaraq müəyyən edilən bazar qiyməti
- D) Müəyyən edilmiş normalardan daha aşağı olan qiymət
- E) Satın alınan malların normaların maksimal və minimal qoymətlər arasında dəyər

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . S.21.

70. Aşağıda verilən satınalma mərhələlərinin biri səhvdir. (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Tenderin əsas şərtlər toplusu hazırlanır
- B) Tender elanı dərc edilir
- C) Tender komissiyası foralaşdırılır
- D) Podratçı ilə ilkin müqavilə imzalanır
- E) Məlgöndərənlərə tenderdə iştirak üçün dəvətnamə göndərilir

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

71. Verilənlərdən biri təchizat zəncirinin iştirakçıları arasında baş verə biləcək münaqişələrin nəticəsi ola bilər

- A) Şəffaflığın artırılması
- B) Təchizat zamanı proseslərin qısaltılması
- C) Təchizat məqsədlərinə çatma bilməmək
- D) Təchizatın effektiv şəkildə həyata keçirilməsi
- E) Xidməti fəaliyyətin artırılması

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. ISBN: 978-976-06-1552-8

72. Gömrük ekspertizasının aparılması Qaydalarına əsasən malların gömrük ekspertizasına göndərilməsi barədə gömrük orqanlarının sənədində (göndərişində) göstərməli olanlardan hansı yanlış verilmişdir?

- A) Gömrük ekspertizasının aparılmasının məqsədləri
- B) Ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı
- C) Ekspert qarşısında qoyulmuş suallar
- D) Gömrük ekspertizasının aparılacağı gömrük laboratoriyasının adı
- E) Gömrük ekspertizasını aparacaq ekspertin adı

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

73. Tədarük metodunun seçilməsi hansı amillərdən asılıdır?

- A) Ehtiyatların saxlanması və yaradılması xərclərindən, materialların tərkibindən
- B) Firmanın maliyyə vəziyyətindən, xidmətedici heyətə çəkilən xərclərdən
- C) Son məhsulun mürəkkəbliyi dərəcəsindən, dəstləşdirici məmulatların və materialların tərkibindən
- D) Dəstləşdirici məmulatların və materialların tərkibindən, nəqliyyat vasitələrinin sığortalanmasından
- E) Anbarların saxlanması xərclərindən, son məhsulun mürəkkəbliyi dərəcəsindən

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

74. Alınmış avadanlıq üçün qaimə-fakturadan əlavə hansı sənəd tələb olunmalıdır?

- A) Daşınma şirkətinin lisenziyası
- B) Avadanlığın texniki pasportu və sertifikatı
- C) Avadanlığın istismarı üzrə təlimatı
- D) Sertifikatı
- E) Avadanlığın keyfiyyəti üzrə sertifikat və təlimatı

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

75. Ekspertizaların növbəliliyinə görə hansı növləri vardır?

- A) Əsas və komissiya
- B) Tək və kollektiv
- C) Azobyektli və çoxobyektli
- D) Əsas və əlavə
- E) İlkin və təkrar

Testin çətinlik dərəcəsi: Asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

76. İntentara aid müqavilə və satınalma sifarişinin əslinin nüsxəsinin saxlama müddəti müqavilə başa çatdıqdan sonra neçə il saxlanmalıdır.

- A) 3 il
- B) 10 il
- C) 7 il
- D) 5 il
- E) 1 il

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . S.77.

77. FOB – Free on Board inkotrms şərtindən hansı növ nəqliyyat vasitələri ilə daşımalarda istifadə oluna bilər

- A) Boru nəqliyyatı
- B) Su nəqliyyatı
- C) Avtomobil nəqliyyatı
- D) Dəmiryol nəqliyyatı
- E) Hava nəqliyyatı

Testin çətinlik dərəcəsi: Asan

İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin Beynəlxalq Qaydaları. Azərbaycan dilində. Bakı: 2015. s.11

78. Anbara daxil olan mal-material hansı qaydalara uyğun qəbul olunurlar?

- A) Müvafiq sənəd tələb olunmaqla, keyfiyyəti, miqdarı yoxlanılır və qəbul olunur
- B) Mal-materialın kəmiyyətinə görə qəbul olunur



- C) Müvafiq sənəd tələb olunmaqla, sınaqdan keçirildikdən sonra qəbul olunur
- D) Görünüşü yoxlanıldıqdan sonra qəbul olunur
- E) Akta əsasən qəbul olunur

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslük. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

79. Hansı halda yüklərin daşınma marşrutu şəhər icra hakimiyyəti, DYP və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır?

- A) Rayon tərkibinə daxil olan şəhər hüdudundan keçdikdə
- B) Magistral avtomobil yollarından keçdikdə
- C) Rayonlardakı iri yaşayış məntəqələrindən keçdikdə
- D) Respublika əhəmiyyətli şəhər hüdudundan keçdikdə
- E) Naxçıvan muxtar Respublikasının ərazisindən keçdikdə

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

80. SOCAR-ın Struktur Vahidlərində Satınalmalar qrupunun tərkibi hansı cavabda düzgün göstərilib

- A) Malgöndərən təşkilatın və Sifarişçinin nümayəndələrindən ibarət olur
- B) SOCAR ın Baş ofisi əməkdaşı və Malgöndərəndən ibarət olur
- C) İxtisaslaşmış Təchizat Bölməsi və Sifarişçinin nümayəndələrindən ibarət olur
- D) Yalnız müstəqil ekspertlərdən və Əlaqələndirici şəxsdən ibarət olur
- E) SOCAR - ın Satınalmalar Komitəsinin 7 üzvündən ibarət olur

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

81. Gömrük ekspertizasının aparılması müddəti səbəbləri göstərilməklə, gömrük laboratoriyasının rəhbərinin yazılı icazəsi əsasında gömrük ekspertizasının aparılması üçün hansı müddətə uzadıla bilər?

- A) 1 (bir) aydan çox olmayan müddətə
- B) 7 (yeddi) gündən çox olmayan müddətə
- C) 6 (altı) aydan çox olmayan müddətə
- D) 4 (dörd) aydan çox olmayan müddətə
- E) 10 (on) gündən çox olmayan müddətə

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı.m.7.2

82. «DDP» - Delivered Duty Paid ( Rüsüm ödənilməklə çatdırılma) - inkoterms şərti üçün hansı cavab daha doğrudur?

- A) Alıcı - yük onun anbarına çatdıqdan sonra malın invoys qiymətətin , daşıma, gömrük , lisenziya xərclərin satıcıya ödəyir
- B) Alıcı - yük onun anbarına çatdıqdan sonra yalnız malın invoys qiymətətin satıcıya ödəyir
- C) Alıcı yükü satıcının ölkəsinin çıxış gömrük postunda qəbul edərək yalnız invoys dəyərini ödəyir
- D) Yük bilavasitə istehsal zavodunda alınaraq , invoys dəyəri ödənilir
- E) Yük alıcının ölkəsində alınır, və alıcı idxak gömrük rüsümün ödəyir

Testin çətinlik dərəcəsi: Orta

İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin Beynəlxalq Qaydaları. Azərbaycan dilində. Bakı: 2015. s.9

83. Alqı-satqı müqaviləsində malın kimə verilməsi nəzərdə tutulur?

- A) İstehsalçıya
- B) Xidmət göstərənə
- C) Alıcıya
- D) Satıcıya
- E) Hamısına

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

84. Mallar müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda satınalan təşkilat tərəfindən hansı satınalma metodundan istifadə olunur? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) İkimərhələli tender və ya təkliflər sorğusu
- B) Məhdud iştiraklı və qapalı tender
- C) Açıq tender
- D) Nisbətən açıq, məqsədə görə qapalı tender
- E) Katirovka sorğusu

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

85. İstehsalat şöbəsinin (sexinin) carı tələbatın kim aşkarlayır?

- A) İstehsalat şöbəsinin (sexinin) rəisi
- B) Təchizat şöbəsinin rəis müavini

- C) Təchizat şöbəsinin rəisi
- D) Satınalmalar qrupu
- E) Əlaqələndirici Şəxsi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5

86. Təchizat sifarişindəki hər hansı materialın miqdarı tələbnamədəki miqdardan çox olarsa nə edilməlidir?

- A) Tələbnamə ləğv olunmalıdır
- B) Tələbnaməyə artıq olan mal-material qeyd olunmalıdır
- C) Material sifarişdən çıxarılmalıdır
- D) Yeni tələbnamə yazılmalıdır
- E) Tələbnamədəki miqdar sifarişə uyğunlaşdırılmalıdır

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

87. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, tender təklifinin təminatı hansı halda təxirə salınır və qaytarılmır? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən).

- A) Tenderdə ilk 3 yerdən birini tutmayan iddiaçılara tenderin nəticələrinə dair qərar qəbul olunduqdan sonra
- B) Tender prosedurları ləğv olunmadıqda
- C) Tender təkliflərinin qüvvədə olduğu müddət qurtardıqda
- D) Satınalma müqaviləsi imzalandıqdan və tender qalibinə müqavilənin yerinə yetirilməsi üçün təminat verildikdən sonra
- E) Tender təklifinin qüvvədə olma müddətinin uzadılması təklifini qəbul etməyən iddiaçılara tender təkliflərinin qüvvədə olma müddəti bitdikdən sonra

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

88. Ehtimal olunan qiymət nədir?

- A) Mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların müəyyənləşdirilən orta bazar qiyməti
- B) Malgöndərənin müsabiqə təklifində göstərilən satın alınan malların qiyməti
- C) Satınalma müsabiqəsində qalib gələn səmərəli dəyər
- D) Satın alan təşkilat tərəfindən satınalmaların maliyyələşdirilməsini düzgün planlaşdırmaq məqsədilə, satın alınan malların müəyyən edilən valyuta dəyəri
- E) Müsabiqədə malgöndərənlərin təqdim etdikləri təkliflərdən ən əlverişlisi

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

89. Aşağıdakı variantlardan hansı CİF (Carriage insurance paid to) incoterms şərtinə uyğundur?

A) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti və alıcının məhsulu təslim almaq üçün tələb etdiyi yerə qədər hesablanacaq daxili nəqliyə xərclərini, liman xərclərini və gömrük xərclərini əlavə edir

B) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, limana daxili nəqliyə, liman xərcləri, gömrük xərcləri, daşıma sığortası və fraxt əlavə edir - CİF

C) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, limana daxili nəqliyə, liman xərcləri, gömrük xərcləri və fraxt əlavə edir

D) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, gömrük xərcləri, daşıma sığortası, fraxt və alıcının ölkəsindəki daxili nəqliyə xərclərini əlavə edir

E) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, gömrük xərcləri, daşıma sığortası, fraxt, alıcının ölkəsindəki gömrük xərclərini, gömrük vergilərini, daxili nəqliyə xərcləri və bütün xərcləri əlavə edir

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>.

İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

90. Tərkibindəki kükürdün miqdarına görə neft 3 qrupa (az kükürlü, kükürlü və yüksək kükürlü) ayrılır. Bunlardan yüksək kükürlü neftlərin tərkibindəki kükürdün miqdarı nə qədər olur?

A) 1.8%-dən çox

B) 0.6%-ə qədər

C) 0.6%-dan çox

D) 0.61-1.8% arasında

E) 2.8%-dən çox

Testin çətinlik dərəcəsi: Orta

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

91. Satınalmaların planlaşdırılması, proqnozları yuxarı təchizat bölməsinə təqdim etmə, proqnozların yerinə yetirilməsinə nəzarət etmə hansı struktur bölmə tərəfindən həyata keçirilməlidir?

A) Satınalma Qrupu tərəfindən

B) Satınalma komitəsi tərəfindən

C) Baş Ofis tərəfindən

D) İxtisaslaşmış Təchizat Bölməsi

E) Mühasibat şöbəsi

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

92. Tədiyyə tapşırıqları neçə gün ərzində banka təqdim edilməlidir?

A) Tərtib edildiyi 10 gün ərzində

B) Tərtib edildiyi 15 gün ərzində

C) Tərtib edildiyi 30 gün ərzində

D) Tərtib edildiyi 3 gün ərzində

E) Tərtib edildiyi 7 gün ərzində

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

93. Hansı sənədin əsasında mal-material anbara qəbul olunmalıdır?

A) Müqavilə əsasında

B) Təchizat şöbəsi tərəfindən verilmiş məktub əsasında

C) Qaima-faktura əsasında

D) Faktura əsasında

E) Rəhbərliyin yazılı göstərişi əsasında

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

94. Anbarda olan hər hansı bir malın ayın sonuna qalığını aşağıdakı hansı hesablama metodundan istifadə etməklə müəyyən etmək olar?

A) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + mədaxil - məxaric

B) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + məxaric - mədaxil

C) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq - məxaric - mədaxil

D) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + (məxaric/ mədaxil)

E) Ayın sonuna qalıq = məxaric + mədaxil - ayın əvvəlinə qalıq

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

95. Satınalan təşkilatın dövlət satınalmaları sahəsində təcrübəsi olmadıqda tenderin təşkili üçün nə edilir? ("Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən)

A) Yerli və ya xarici mütəxəssis cəlb edilir

B) Malgöndərən təsadüfi metodla seçilir

- C) Məhkəmə orqanlarında iş öz həllini tapır
- D) Tender komissiyası satınalan təşkilatın tenderindən imtina edir
- E) Tender təxirə salınır

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

96. Gömrük ekspertizası hansı müddətdə aparılır?

- A) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 20 iş günü müddətinə
- B) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən 20 gün müddətinə
- C) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 30 gün müddətinə
- D) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən iş günündən 25 iş günü müddətinə
- E) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 20 gün müddətinə

Testin çətinlik dərəcəsi: Orta

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003., Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

97. Avadanlıqların və mal-materialların anbarlarda saxlanma qaydaları və şəraiti necə olmalıdır?

- A) Birkalınb, rəflərdə çeşidlər üzrə yığılmalıdır
- B) İstifadə sahəsi üzrə yığılmalıdır
- C) Ölçü vahidinə uyğun saxlanılır
- D) İdarələr üzrə yığılır
- E) Həyətdə saxlanılır

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

98. Ekspertizaların həll olunan tapşırıqın miqyasına görə hansı növləri vardır?

- A) Əsas və komissiya
- B) Tək və kollektiv
- C) Azobyektli və çoxobyektli
- D) Əsas və əlavə
- E) İlkin və təkrar

Testin çətinlik dərəcəsi: Asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

99. SOCAR da İki Zərf Prinsipi ilə Satınalmalar hansı cavabda düz göstərilib?

- A) Malın qiymət təklifi bir birinin içinə ydrləşən iki zərfdə təqdim olunmasıdır
- B) Malın qiymətinin minimum və masimum qiymət təklifi ayrı ayrı iki zərfdə təqdim olunmasıdır
- C) Malın maya dəyəri və mənfəət təkliflərinin ayrı-ayrı zərflərdə təqdim olunmasıdır
- D) Saxtalaşma halın qarşısı alınması üçün iki eyni təklifli zərfdən istifadə edilir
- E) Malın texniki və maliyyə təkliflərinin ayrı-ayrı zərflərdə təqdim olunmasıdır

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5

100. Verilənlərdən biri təchizat zəncirinin rəasional idarəedilməsi və fəaliyyətlərin müəyyən olunmasında daha vacibdir.

- A) Tədbiq
- B) Təşkilatlar arası struktur
- C) Elmi texnologiyalar
- D) Planaşdırma
- E) Həcm

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Prof.Dr. Mehmet Necdet Timur və s., Təchizat Zəncirinin İdarəedilməsi, Anadolu Universiteti, Eskişehir, Yanvar 2013, İSN: 978-976-06-1552-8

101. Təchizat sifarişindəki hər hansı materialın miqdarı tələbnamədəki miqdardan çox olarsa nə edilməlidir?

- A) Tələbnamə ləğv olunmalıdır
- B) Tələbnaməyə artıq olan mal-material qeyd olunmalıdır
- C) Material sifarişdən çıxarılmalıdır
- D) Yeni tələbnamə yazılmalıdır
- E) Tələbnamədəki miqdar sifarişə uyğunlaşdırılmalıdır

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

102. Satınalmalar üçün tədbiq olunan satınalma metodlarından biri səhvdir. ("Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Məhdud iştiraklı və qapalı tender
- B) Nisbətən açıq, məqsədə görə qapalı tender



- C) İkimərhləli tender və ya təkliflər sorğusu
- D) Açıq tender
- E) Katirovka sorğusu

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

103. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən malları (işləri və xidmətləri) satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar hansıdır?

- A) Tender təşkilatı
- B) İstehlakçı təşkilat
- C) İsteHSALÇI 1 təşkilat
- D) Satınalan təşkilat
- E) Tender qalibi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu.m 2.

104. Hansı halda icazə sertifikatına inzibati orqan tərəfindən xitam verilir?

- A) Nümunə təbii mühitə əlaqəli ekspert tərəfindən buraxıldıqda
- B) Nümunə məhv edildikdə
- C) Mal sahibi dəyişdikdə
- D) İcazə sertifikatı itirildikdə
- E) Etibarsız hesab edilmiş icazə sertifikatı inzibati orqana təhvil verildikdə

Testin çətinlik dərəcəsi: Asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

105. İstehsal və əmtəəlik ehtiyatların növləri hansı variantda tam düzgün göstərilmişdir?

- A) Sığorta və mövsümi
- B) Cari, rüblük və illik
- C) Cari, sığorta və mövsümi
- D) İllik və rüblük
- E) Mövsümi, daimi, rüblük

Testin çətinlik dərəcəsi: Asan

İstinad: A.M.Гаджинский. Логистика. Москва, 1999

106. Məhdud iştiraklı və ya qapalı tender nə zaman həyata keçirilə bilər? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Yalnız dövlət qurumları arasında tender həyata keçirildiyi zaman
  - B) Tender iştirakçılarından iştirakçı haqqı, vergi və ya rüsum tələb edilmədikdə
  - C) Tender proseduru mürəkkəb olduğu zaman
  - D) Tender iştirakçılarının sayı çox olduqda
  - E) Həddən artıq mürəkkəb malın yalnız məhdud sayda malgöndərəndə olduqda
- Testin çətinlik dərəcəsi: Çətin  
İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

107. Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunmayan sənədi göstərin.

- A) Qaimə
- B) İxracatçı ilə istehsalçı arasında bağlanan müqavilə
- C) Xarici tərəflə barter müqaviləsi
- D) Malın mənşə sertifikatı
- E) Uçot kartoçkası

Testin çətinlik dərəcəsi: Asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

108. CPT (Carriage paid to) təslim növündə alıcının səlahiyyət və məsuliyyətlərindən biri hansı variantda düzgün verilmişdir?

- A) Qablaşdırma
- B) İlkin nəqləmə
- C) İxrac gömrük xərcləri
- D) Əsas nəqləmə vasitəsindən boşaltma
- E) Əsas nəqləmə vasitəsinə yükləmə

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>.

İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

109. Keyfiyyət malların nəyini bildirir?

- A) Malların mənşə əlamətini
- B) Tələbatı ödəmə qabiliyyətini
- C) İstehsal prosesinin məqsədəuyğunluğunu
- D) Xassə və xüsusiyyətini
- E) Gömrük rejimlərini

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

110. Malların bu və ya digər dərəcədə tədqiqi ilə əlaqədar olaraq ekspertizaların hansı növü mövcud deyildir?

- A) Əmtəəçilik ekspertizası
- B) Fərqləndirmə ekspertizası
- C) Texnoloji ekspertiza
- D) Təsnifat ekspertizası
- E) Materialların ekspertizası

Testin çətinlik dərəcəsi: Asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

111. “Dövlət Satınalmaları Haqqında Qanun” nizamnamə fondunda dövlətin payı neçə faiz təşkil edən təşkilatlara şamil edilir?

- A) 30% və çox
- B) 29% və az
- C) 15%-dən 25%-dək
- D) 0% təşkil edən
- E) 1%-dən 29%-dək

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

112. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 50 min manat məbləğdən yuxarı olduqda onların satın alınması hansı üsulla aparılır?

- A) Kotirovka sorğusu üsulu ilə
- B) İkimərhələli tender üsulu ilə
- C) Məhdud iştiraklı və qapalı tender üsulu ilə
- D) Təkliflər sorğusu üsulu ilə
- E) Açıq tender üsulu ilə

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

113. Avadanlıqların və mal-materialların anbarlarda saxlanma qaydaları və şəraiti necə olmalıdır?

- A) Birkalanıb, rəflərdə çeşidlər üzrə yığılmalıdır
- B) İstifadə sahəsi üzrə yığılmalıdır
- C) Ölçü vahidinə uyğun saxlanılır
- D) İdarələr üzrə yığılır
- E) Həyətdə saxlanılır

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

114. Çarter (partiya) müqavilələri hansı məqsədlə bağlanır?

- A) Yükdaşıyanlarla yük sahibləri arasında müəyyən müddət ərzində (taym-çarter) bir və ya bir neçə ardıcıl reyslərin həyata keçirilməsi üçün
- B) Yük xətləri onların fəaliyyət xüsusiyyətlərinə görə müxtəlif giriş məntəqələrində yüklərin növbəti reys və ya reyslər üçün vaxtında rəsmiləşdirilməsi üçün
- C) Yük vahidi kimi nəzərdə tutulan məhsullarla gəmi tam doldurulmadıqda gəminin yük yerlərinə ixtiyari kütləvi yüklər əlavə edə bilmək üçün
- D) Fraxtlaşma faktının və onun əsas şərtlərinin (gəminin adı, yüklərin növü, kəmiyyəti və s.) əvvəlcədən qeyd edilməsi üçün
- E) Yükdaşıyanlarla yük sahibləri arasında müəyyən müddət ərzində (taym-çarter) bir və ya bir neçə paralel reyslərin həyata keçirilməsi üçün

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: T.İ.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

115. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tender təklifləri verilməsinin son tarixi, vaxtı və yeri aşağıdakılardan hansı biri tərəfindən, hansı sənəddə müəyyənləşdirilir?

- A) Satınalma qrupu tərəfindən tender elanında
- B) Satınalan təşkilat tərəfindən əsas şərtlər toplusunda
- C) Tender komissiyası tərəfindən əsas şərtlər toplusunda
- D) Tender komissiyası tərəfindən müsabiqə şərtlərində
- E) Podratçı tərəfindən əsas təkliflər toplusunda

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

116. Beynəlxalq təcrübədə kiçik partiyalarla məhsulgöndərmələr istisna olmaqla, firmalar tədarük işlərini sadələşdirmək üçün neçə və hansı rənglərdə olan sifariş nüsxələrindən istifadə edirlər?

- A) 4; ağ-çəhrayı-mavi-yaşıl
- B) 3; ağ-çəhrayı-yaşıl
- C) 4; ağ-mavi-yaşıl-boz
- D) 2; ağ-çəhrayı
- E) 3; ağ-mavi-yaşıl

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: T.İ.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

117. Malgöndərən tender komissiyasına əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı sorğunu nə zamana kimi verə bilər?

- A) Tender təklifinin verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalana kimi
- B) Tender komissiyası iclasına 5 bank günü qalana kimi
- C) Tender təklifinin verilməsi müddətinin qurtarmasına azı 15 bank günü qalana kimi
- D) Tender komissiyası iclasına 7 bank günü qalana kimi
- E) Tender komissiyası iclasına 15 bank günü qalana kimi

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Dövlət satınalmaları haqqında AR qanunu

118. Təhlükəli yüklər gəmiyə hansı qayda üzrə yüklənir və boşaldılır?

- A) Digər yüklərdən sonra yüklənir və boşaldılır
- B) Digər yüklərdən sonra yüklənir, əvvəl boşaldılır
- C) Digər yüklərdən əvvəl yüklənir, sonra boşaldılır
- D) Digər yüklərlə qarışıq şəkildə yüklənir və boşaldılır
- E) Digər yüklərdən əvvəl yüklənir və boşaldılır

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2000-ci il tarixli 75№-li qərarı

119. "Dövlət satınalmaları haqqında" Qanunda malların ehtimal olunan qiyməti dedikdə nə başa düşürsünüz?

- A) malların orta bazar qiyməti
- B) malların maksimal bazar qiyməti
- C) malların minimal bazar qiyməti
- D) malların istehsal nöqtəsində olan qiyməti
- E) malların gömrük qiyməti

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ. Səh.2. m 2

120. Tender komissiyasının 12 üzvü vardır. Qərarvermə zamanı bu üzvlərdən minimum neçə nəfəri komissiyada iştirak etməlidir? ("Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) 8
- B) 12
- C) 9
- D) 10
- E) 5

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

121. Təhlükəli maddə və məmulatların daşıma marşrutlarının razılaşdırılması üçün avtonəqliyyat müəssisələri onların daşınmasına neçə gün qalmış lazımı sənədləri DYP-yə təqdim etməlidirlər?

- A) Ən azı 7 gün
- B) Ən azı 15 gün
- C) Ən azı 30 gün
- D) Ən azı 3 gün
- E) Ən azı 10 gün

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

122. Saxlama üçün nəzərdə tutulmuş ehtiyatın həcmi 480 tondur. Anbarın 1 metr kvadratına düşən yük isə 800 kiloqramdır. Anbarın faydalı sahəsi neçə metr kvadrattır.

- A) 256
- B) 600
- C) 320
- D) 410
- E) 480

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

123. Zəruri olan materiallara tədarükün planlaşdırılması prosesində nəzərə alınmalı əsas amillərdən hansı səhv verilmişdir?

- A) Tələb olunan materialların nomenklaturası, sinfi, qrupu və çeşidi
- B) İstehsal yerlərində materiallara tələbatın yaranması vaxtı
- C) Təchizatçıların (məhsulgöndərənlərin) məhsulgöndərmə imkanları
- D) Materialların tədarüku ilə bağlı olan tədarük xərcləri və onların səviyyəsi
- E) Tədarükü planlaşdırın şəxslərin adı, vəzifəsi və təcrübəsi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

124. SOCAR - ın İdarələrində olan şöbələr növbəti il üçün tələbat proqnozlarını həmin İdarənin İxtisaslaşmış Təchizat Bölməsinə hansı tarixədək təqdim etməlidir?

- A) Dekabr ayının 28 -dək
- B) Oktyabr ayının 15 -dək
- C) Noyabr ayının 30-dək
- D) Oktyabr ayının 30-dək
- E) Noyabr ayının 1 -dək

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu.

SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . S.75

125. Anbara daxil olan mal-material hansı qaydalara uyğun qəbul olunurlar?

- A) Müvafiq sənəd tələb olunmaqla, keyfiyyəti, miqdarı yoxlanılır və qəbul olunur
- B) Mal-materialın kəmiyyətinə görə qəbul olunur
- C) Müvafiq sənəd tələb olunmaqla, sınaqdan keçirildikdən sonra qəbul olunur
- D) Görünüşü yoxlanıldıqdan sonra qəbul olunur
- E) Akta əsasən qəbul olunur

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

126. Malların (işlərin və xidmətlərin) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunuyla məyyənləşdirilmiş üsullarla əldə edilməsi necə adlandırılır?

- A) Tender
- B) Satınalma
- C) Emitent
- D) Alqı-satqı
- E) Təchiz edilmə

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

127. Resurslara tələbatın hesablanması metodlarından olan birbaşa hesablama metodunda məlumat üzrə materiallara tələbatın həcmi hansı düsturla tapılır? Q – məmulatın illik istehsal proqramı, H – hər bir məmulat üzrə material məsrəfi normasıdır.

- A)  $V=Q+H$
- B)  $V=Q/H$



C)  $V=2Q \times H$

D)  $V=Q \times H$

E)  $V=H/Q$

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

128. Gömrük ekspertizasının obyektləri dedikdə, aşağıdakı hansı maddiləşmiş məlumat mənbələri başa düşülmür?

A) Qaçqın obyektləri və gömrük qaydalarının pozulması

B) Gömrük sərhəddindən keçən mal və əşyalar

C) Gömrük sərhəddindən keçən mal və əşyalardan tədqiqat üçün götürülmüş prob və nümunələr

D) Gömrük sərhəddindən keçən bütün şəxslər

E) Gömrük rəsmiləşdirilməsində və gömrük nəzarətində istifadə olunan müxtəlif çeşidli mal müşayiəti sənədləri

Testin çətinlik dərəcəsi: Asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkəraliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

129. .... satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

A) Şərtlər toplusu

B) Tenderin əsas şərtlər toplusu

C) Müsabiqənin sənədlərtoplu

D) Müsabiqənin məlumatları

E) Tender parametrləri

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

130. Aşağıdakılardan hansı malgöndərən tərəfindən şikayət obyektinə ola bilməz? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

A) Ofertaların səbəbsiz rədd edilməsi

B) Tenderin obyektiv keçirilməməsi

C) Podratçılar üçün sənədlərin əksik təqdim edilməsi

D) Tender komissiyasının kifayət qədər üzvünün komissiyada iştirak etməməsi

E) Satınalma prosedurlarının dövlət mənsubiyyətinə görə məhdudlaşdırılması

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

131. Tədarükün planlaşdırılması hansı proseslə başlayır?

- A) Maliyyə resurslarına tələbatın müəyyənləşdirilməsi ilə
- B) Material resurslarına tələbatın müəyyənləşdirilməsi ilə
- C) Məsrəflərin minimumlaşdırılması ilə
- D) Bazarın araşdırılması ilə
- E) İstehlakçıların müəyyənləşdirilməsi ilə

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

132. Satınalma prosedurlarında iştirak edən malgöndərənlər vergilər və digər icbari ödənişlərlə bağlı hansı tələblərə cavab verməlidir?

- A) son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
- B) son 6 ay ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmama
- C) malgöndərənin vergilər üzrə şəxsi hesab vərəqində artıq ödəmə sütündən 1000 mantdən çox məbləğ görünməlidir
- D) Malgöndərənin vergilər üzrə şəxsi hesab vərəqində "son tarixə saldo" sətirində 1000 mantdən çox məbləğ görünməlidir
- E) Malgöndərənin vergilər üzrə şəxsi hesab vərəqində "son tarixə saldo" sətirində 235 mantdən çox məbləğ görünməlidir

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ.. maddə 7. Səh.6

133. Əmək haqqı fondunun ən azı 80 faizi Azərbaycan vətəndaşlarına verilən hansı Müəssisədə istehsal olunan mal - yerli mal sayılır ?

- A) işlərin yerinə yetirilməsində 0 faiz yerli mallardan istifadə olunan müəssisə
- B) işlərin yerinə yetirilməsində ən azı 80 faiz yerli mallardan istifadə olunan müəssisə
- C) işlərin yerinə yetirilməsində 100 faiz yerli mallardan istifadə olunan müəssisə
- D) işlərin yerinə yetirilməsində ən azı 50 faiz yerli mallardan istifadə olunan müəssisə
- E) işlərin yerinə yetirilməsində ən azı 20 faiz yerli mallardan istifadə olunan müəssisə

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı "Güzəştlərin tətbiqi Qaydası" M.6

134. DAT (Delivery at terminal) təslim növündə satıcının səlahiyyət və məsuliyyətlərindən biri hansı variantda səhv verilmişdir?

- A) Son nəqletmə
- B) Qablaşdırma
- C) İxrac gömrük xərcləri
- D) Çatdırma sığortası
- E) Əsas nəqletmə vasitəsinə yükləmə

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>.

İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

135. Hava kompressorunun poşen qrupunun dövlət satınalmalarında ehtimal olunan qiymətlərinin açıq informasiya üsulu ilə hesablanması zamanı qiyməti 1000 manat, analoq üsulu ilə 1200 manat, sorğu üsulu ilə 900 manat müəyyən edilib. Hava kompressorunun poşen qrupunun dövlət satınalmalarında ehtimal olunan qiyməti hansı cabadakıdır?

- A) 900 manat
- B) 1000 manat
- C) 1200 manat
- D) 1034 manat
- E) 1033 manat

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: "Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.2. 2.

136. Seçmə müsabiqə metodunda müsabiqə iştirakçılarının siyahısını kim hazırlamalıdır?

- A) Satınalmalar qrupu və Müəssisə Rəhbəri
- B) SOCAR - ın Satınalmalar Komitəsinin 7 üzvündə biri
- C) Əlaqələndirici Şəxsin
- D) İxtisaslaşmış Təchizat Bölməsi və Sifarişçi
- E) Əlaqələndirici Şəxsi və Satınalamalar qrupunun üzüvləri

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu.

SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

137. Verilənlərdən biri təchizat zəncirinin iştirakçıları arasında baş verə biləcək münaqişələrin nəticəsi ola bilər

- A) Şəffaflığın artırılması
- B) Təchizat zamanı proseslərin qısaltılması
- C) Təchizat məqsədlərinə çata bilməmək
- D) Təchizatın effektiv şəkildə həyata keçirilməsi
- E) Xidməti fəaliyyətin artırılması

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. ISBN: 978-976-06-1552-8

138. Alıcı almaq istədiyi malın satıcı tərəfindən ixrac sənədləri (gömrük, mənçə sertifikatı və s.) hazır vəziyyətdə, satıcının ölkəsinə yüklənməyə göndərdiyi avtomobilə təhfil verilməsin istəyirsə hansı inkoterms şərti ilə kontrakt bağlamalıdır

- A) «DAT» - terminala çatdırma
- B) «CIF» - dəyər, sığorta və fraxt
- C) «EXW» - franko zavod
- D) «FOB»-franko göyertə
- E) «FCA» - franko daşıyıcı

Testin çətinlik dərəcəsi: Asan

İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin Beynəlxalq Qaydaları. Azərbaycan dilində. Bakı: 2015. s.8

139. Satınalmaların müvafiq səviyyədə planlaşdırılmasını aparmaq, proqnozları yuxarı təchizat bölməsinə təqdim etmək və yerinə yetirilməsinə nəzarət etmək kimin vəzifə borcudur? ;

- A) Əlaqələndirici Şəxsin
- B) Sifarişçinin
- C) İxtisaslaşmış Təchizat Bölməsinin
- D) SOCAR - ın Satınalmalar Komitəsinin
- E) Satınalmalar qrupunun

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

140. Əmtəlik ehtiyat normasının müəyyənləşdirilməsi zamanı hansı metodlardan istifadə edilir?

- A) Diferensial, texniki-iqtisadi hesablamalar, iqtisadi-riyazi
- B) Evristik, texniki-iqtisadi hesablamalar, iqtisadi-riyazi
- C) İnduksiya, analitik, normativ

- D) İqtisadi-riyazi, analitik  
E) Texniki-iqtisadi hesablamalar, diferensial

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

141. Hansı hallarda anbarda mal-material ehtiyatı azalır?

- A) İnteraktivizasiya aparıldıqda  
B) Satış üçün bağlanan müqavilədən əvvəl  
C) Yay-yaz mövsümündə  
D) Məxaric zamanı  
E) Satış üçün bağlanan müqavilənin qüvvəyə mindiyi zaman

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Т.İ.İманов. Логистиканын Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

142. Açıq tenderdə ən azı neçə malgöndərən (podratçı) iştirak edə bilər? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) 2  
B) 5  
C) 3  
D) 1  
E) 4

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.6.1.

143. SOCAR da Satınalmalara dair hüquqi sənədlərin əsli (yəni müqavilələr, zəmanətlər, təminatlar, ana şirkətinin zəmanəti, sığorta şəhadətnamələri və s.) saxlanılma şərtləri hansı cavabda düz göstərilir?

- A) Yanğına davamlı şkafda hər Struktur Vahid üzrə Təchizat bölməsində saxlanmalıdır  
B) Hər bir Struktur Vahidi üzrə Kargüzarlıq Xidmətində saxlanmalıdır  
C) SOCAR ın hər bir idarəsinin Arxivində  
D) SOCAR - ın Satınalmalar Komitəsində Yanğına davamlı şkafda  
E) Təchizat əməliyyatı bitdikdən sonra yandırılmalıdır

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . S. 76

144. Müəssisələrə mal-materialın ayrılması zamanı əsasən nə nəzərə alınmalıdır?

- A) Müəssisənin yerləşdiyi ərazinin ölçüsü
- B) Müəssisənin faktiki tələbatı və anbar qalığı
- C) Təchizatçının istəyi
- D) Mal-materialın keyfiyyəti
- E) Mal-material bütün müəssisələr arasında bərabər bölünməsi

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. ISBN: 978-976-06-1552-8

145. Əmtəəçilik ekspertizası nə üçün aparılır?

- A) Ölkə ərazisinə gətirilən və bu ərazidən aparılan malların tarif və qeyri tarif tənzimləmə tədbirlərini həyata keçirmək üçün
- B) Malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün
- C) Malın növünü, onun təyinatını, vəziyyətini, əsas istehlak xüsusiyyətlərini, mövcud çatışmazlıqlarını, markasını, cinsini və s. özəlliklərinin təyin etmək üçün
- D) Malın gömrük sərhəddindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək qiyməti müəyyənləşdirmək üçün
- E) Malın əmtəə pozisiyası və subpozisiyasını, daha doğrusu malın kodunu təyin etmək üçün

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

146. Gömrük ekspertizası üçün radiasiyalı yüklərdən prob götürülərkən hansı qaydalara riayət olunmalıdır?

- A) Gömrük qaydalarına
- B) Ekspertizanın keçirilmə qaydalarına
- C) Təhlükəsizlik qaydalarına
- D) Sanitar-gigiyena qaydalarına
- E) Malın gömrük ərazisində yerləşdirilməsi qaydalarına

Testin çətinlik dərəcəsi: Asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

147. Aşağıdakılardan hansı avtomobil nəqliyyatının əsas üstünlüklərindəndir?

- A) Tariflər aşağı, xüsusilə tranzit göndərmələr üçün güzəştlər böyükdür
- B) Məhsuldarlığı yüksəkdir
- C) “Qapıdan qapıya” yükləri daşıya bilir
- D) İqlim şərtlərindən asılı deyil
- E) Göndərmələrin sürəti kiçikdir

Testin çətinlik dərəcəsi: Asan

İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

148. Sifarişlərin ölçüsünə görə ehtiyatların vəziyyətinə nəzarət sisteminin tətbiq edilməsi hansı cavab variantında düzgün qeyd edilmişdir? Tam düzgün cavab variantını qeyd edin. 1. Ehtiyatların çatışmaması böyük itkilərə səbəb olursa;2. Sifarişlərin miqdarından asılı olaraq qiymət endirimlərinin olması;3. Ehtiyatların çatışmazlığı itkiyə səbəb olursa;4. Ehtiyatların saxlanılmasının xərclərinin çox olması; 5. Tələb çox olduqda onun təyin edilə bilməməsi;

A) 1, 3, 4

B) 2, 3, 4, 5

C) 1, 4, 5

D) 1, 2, 4, 5

E) 2, 3, 5

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

149. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, satınalma müqaviləsinin qiymətində dəyişiklik edilməsi qaydaları hansı sənəddə qeyd edilməlidir.

A) İlkin razılaşdırılmış müqavilədə

B) Tenderin əsas şərtlər toplusunda

C) Satınalma müqaviləsində

D) Katirovka sorgusunda

E) İlkin razılaşma protokolu və ilkin ödəniş üzrə qaimə-faktura

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

150. Eyni keyfiyyətdə ola Yerli istehsal (Y) təssərfat sabunun qiyməti 1,1 manat, idxal olunan (İ) təssərfat sabunun qiyməti 1 manat olarsa, Güzəştli düzəliş tətbiq etdikdən sonra tender təkliflərini qiymətləndirilməsi hansı cavabda doğrudur? .

A) (Y) - təssərfat sabunun qiyməti - 1,1 manat, (İ) - təssərfat sabunun qiyməti 0,8 manat olar

B) (Y) - təssərfat sabunun qiyməti - 1,3 manat, (İ) -təssərfat sabunun qiyməti 1 manat olar

C) (Y) - təssərfat sabunun qiyməti - 0,9 manat, (İ) təssərfat sabunun qiyməti 1 manat olar

D) (Y) təssərfat sabunun qiyməti - 1,1 manat, (İ) təssərfat sabunun qiyməti 1,2 manat olar

E) (Y) təssərfat sabunun qiyməti - 1 manat, (İ) təssərfat sabunun qiyməti 1 manat olar



Testin çətinlik dərəcəsi: Çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı "Güzəştlərin tətbiqi Qaydası" M.3

151. "Tender komissiyası" dedikdə nə başa düşürsüz?

- A) Məlgöndərən təşkilat tərəfindən yaradılan və onun adından sərğilərdə iştirak edən müvəqqəti işçi qrupu
- B) Satınalan təşkilat tərəfindən yaradılan və onun adından mühasibatlıqda iştirak edən müvəqqəti işçi qrupu
- C) Sifarişçi tərəfindən yaradılan və onun adından müqavilənin ehtimal olunan dəyəri müəyyənləşdirməsi prosedurunda iştirak edən daimi qrupu
- D) Satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvəqqəti işçi qrupu
- E) Əlaqələndirici şəxs tərəfindən yaradılan və onun adından satınalmalarda iştirak edən müvəqqəti işçi qrupu

Testin çətinlik dərəcəsi: Orta

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

152. Həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar yalnız məhdud sayda potensial məlgöndərəndə olduqda hansı satınalma metodu istifadə olunur? ("Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Məhdud iştiraklı və qapalı tender
- B) Açıq tender
- C) İkimərhələli tender və ya təkliflər sorğusu
- D) Katirovka sorğusu
- E) Nisbətən açıq, məqsədə görə qapalı tender

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

153. Təhlükəli yük daşıyan avtomobil sürücüsü hansı halda avtomobili idarəetməyə buraxılır?

- A) DYP və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra
- B) Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra
- C) Fövqəladə Hallar Nazirliyinin proqramı əsasında xüsusi hazırlıqdan keçdikdən sonra



D) DYP və Bakı Nəqliyyat İdarəsi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

E) Səhiyyə Nazirliyi və ARDNŞ ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

154. SOCAR-ın Baş ofisində və Struktur Vahidində fəaliyyət göstərən, təchizat və satınalma funksiyalarını yerinə yetirən ixtisaslaşmış struktur bölmə hansıdır?

A) Tender komissiyası

B) İxtisaslaşmış Təchizat Bölməsi

C) Ehtiyatların idarə edilməsi bölməsi

D) Texniki istehsalat şöbəsi

E) Material sərfinin uşotuna nəzarət şöbəsi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmr

155. Alınmış avadanlıq üçün qaimə-fakturadan əlavə hansı sənəd tələb olunmalıdır?

A) Daşınma şirkətinin lisenziyası

B) Avadanlığın texniki pasportu və sertifikatı

C) Avadanlığın istismarı üzrə təlimatı

D) Sertifikatı

E) Avadanlığın keyfiyyəti üzrə sertifikat və təlimatı

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

156. Təchizat nə deməkdir?

A) Malların istehsalının tənzimlənməsi prosesi

B) Malların satışının tənzimlənməsi prosesi

C) Malların saxlanması tənzimlənməsi prosesi

D) Malların istehsalçıdan istehlakçıya doğru hərəkətinin tənzimlənməsi prosesi

E) Malların istehlakçıdan istehsalçıya doğru hərəkətinin tənzimlənməsi prosesi

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. ISBN: 978-976-06-1552-8

157. Hansı satınalma metodunda malların (işlərin) texniki xarakteri və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar malgöndərənlər ilə müzakirələr aparır

- A) İkimərhələli tender
- B) Məhdud iştiraklı və qapalı tender
- C) Kotirovkalar sorğusu
- D) Bir mənbədən satınalma metodu
- E) satınalmaları açıq tender metodu

Testin çətinlik dərəcəsi: Asan

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ.. maddə 18. Səh.11

158. Azərbaycan Respublikasının "Dövlət satınalmaları haqqında" qanununa istinadən, satınalan təşkilat sığortanı məcburi sayırsa, bunu hansı sənəddə əks etdirməlidir?

- A) Tenderin əsas şərtlər toplusu və satınalma müqaviləsində
- B) Təhvil-təslim aktı və invoysda
- C) Satınalma müqaviləsi və ilkin razılaşma
- D) Qaimə-fakturada və satınalma müqaviləsində
- E) İlkin razılaşma protokolunda və İnvoysda

Testin çətinlik dərəcəsi: Orta

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

159. Təchiz edilən məhsulun optimal miqdarı və buna müvafiq olaraq da, optimal tezliyi hansı amillərdən asılıdır?

- A) Məhsulun istehsal xərclərindən, sifarişin miqdarından, ehtiyatların saxlanılma xərclərindən
- B) Tələbin hesablanma xərclərindən, məhsulların çatdırılma xərclərindən, ehtiyatların saxlanılması xərclərindən
- C) Tələbin həcmindən, məhsulların çatdırılma xərclərindən, ehtiyatların saxlanılması xərclərindən
- D) İstehlakçı növündən, ehtiyatların yaradılma xərclərindən, nəqliyyat xərclərindən
- E) Tələbin həcmindən, məhsulların çatdırılma xərclərindən

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

160. Saxlama üçün nəzərdə tutulmuş ehtiyatın həcmi 480 tondur. Anbarın 1 metr kvadratına düşən yük isə 800 kiloqramdır. Anbarın faydalı sahəsi neçə metr kvadrattır.

- A) 256
- B) 600
- C) 320

D) 410

E) 480

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

161. Hansı təhlükəli yüklər üçün istifadə edilən vaqon-sisternlər, qazanlar və xüsusi konteynerlər «Təzyiq altında işləyən tutumların təhlükəsiz istismar Qaydaları»nın tələblərinə cavab verməlidir?

A) 100 dərəcə S temperaturda, yaxud 0,15 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

B) 30 dərəcə S temperaturda, yaxud 0,20 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

C) 80 dərəcə S temperaturda, yaxud 0,09 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

D) 50 dərəcə S temperaturda, yaxud 0,07 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

E) 60 dərəcə S temperaturda, yaxud 0,08 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: : Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli 207 №-li qərarı

162. Təhlükəli yüklər nəqliyyat vasitələri karvanları ilə daşınarkən düzənlik yerlərdən keçən yol sahələrində hərəkət zamanı karvandakı nəqliyyat vasitələri arasında nə qədər məsafə olmalıdır?

A) Ən azı 30 metr

B) Ən azı 100 metr

C) Ən azı 50 metr

D) Ən azı 150 metr

E) Ən azı 300 metr

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

163. Dövlət statistika orqanlarının statistik məlumatına görə daş kömürün 2018 ci ildə pərakəndə satış qiyməti 180 manat/ton, 2019-cu ildə pərakəndə satış qiyməti 250 manat/ton, 2020-ci ildə pərakəndə satış qiyməti 220 manat/ton, 2019-cu ildə topdan satış qiyməti 230 manat/ton, 2020-ci ildə topdan satış qiyməti 200 manat/ton olub.

Dövlət satınalmaları zamanı daş kömürün ehtimal olunan qiymətlərinin "statistik üsulla" hesablanması üçün hansı qiymət əsas götürülür.

- A) 200 manat/ton
- B) 180 manat/ton
- C) 250 manat/ton
- D) 230 manat/ton
- E) 220 manat/ton

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: "Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.3. 2.

164. Beynəlxalq təcrübədə kiçik partiyalarla məhsulgöndərmələr istisna olmaqla, firmaların tədarük işlərini sadələşdirmək üçün tətbiq etdikləri dörd rəngli sifariş nüsxələrindən 3-cü mavi rəngli nüsxə kimə verilir?

- A) Vasitəçilərə
- B) İstehsalçı firmanın maliyyə şöbəsinə
- C) Sifarişçi firmanın maddi-texniki təchizat şöbəsinə
- D) Arxivə
- E) Məhsulgöndərənə

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

165. Tender komissiyasının tərkibini kim təsdiq edir? ("Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Tender komissiyası üzvlərinin ortaq qərarı ilə təsdiq olunur
- B) Satınalan təşkilatın ortaqları
- C) Satınalan şirkətin xüsusi komissiyası
- D) Satınalan təşkilatın rəhbəri
- E) Dövlət tender agentliyinin rəhbəri

Testin çətinlik dərəcəsi: Orta

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

166. Aşağıdakı cavablardan hansı tələbnamə anlayışını ifadə edir?

- A) Tədarükat münasibətlərində məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir
- B) Satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir
- C) Azərbaycan Respublikası dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların büdcədən kənar fondların vəsaitinə aid edilən sorğudur

D) Məhsulgöndərənlərdən zəruri kəmiyyətdə və razılaşıdırılmış keyfiyyətdə lazımı məhsulların tələb olunan vaxtda göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir

E) Satınalınan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

167. Alıcının qiymətinin ödəyərək bilavasitə istehsalçı zavodun anbarından malı təhfil alıb və Azərbaycan Respublikasına idxal edir. Bu hal alqı- satqı kontraktında hansı inkoterms şərti ilə ifadə edilir.

A) CİF- şərti

B) CFR - şərti

C) EXW - şərti

D) FOB- şərti

E) DDP- şərti

Testin çətinlik dərəcəsi: Asan

İstinad: : «Incoterms» Ticarət terminlərinin təfsirinin Beynəlxalq Qaydaları.

Azərbaycan dilində. Bakı: 2015. s.7.

168. Tədarükət metodlarından olan “qiymət cədvəlləri üzrə gündəlik alış” metodunun əsas xüsusiyyətlərini qeyd edin.

A) Sənədləşmələrin həcmi azalır, rəsmiləşdirmə sadələşir, yüksək ticarət güzəştləri edilməsinə şərait yaradır

B) Anbar təsərrüfatının yaradılması və anbarların saxlanılması xərcləri azaldır

C) İstehsal ehtiyatlarının səviyyəsini normallaşdırır, dövriyyə vəsaitlərinin dövr sürətini artırır

D) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsulların alınması zamanı istifadə edilir

E) Ayrı-ayrı mal-materialların alınmasına tələbat yarandıqca məhsulgöndərənlərlə istehlakçılar arasında sifariş partiyalarının həcmi, göndərilmə müddətləri və nəqliyyat vasitələrinin seçimi barədə şifahi və ya yazılı əlaqə yaradılır

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

169. Dizayn, elmi-tədqiqat və ilk mərhələdə iş həcimini və spesifikasiyasını təyin etmək mümkün olmayan malların satın alınmasında hansı (satınalma) müsabiqə metodundan istifadə oluna bilər?

A) İki mərhələli Müsabiqə

B) Elektron Hərrac

C) seçmə müsabiqə

D) Məhdud iştiraklı tender

E) Açıq tende

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

170. Xarici ölkələrdən hansı tullantıların saxlanmaq və basdırılmaq üçün Azərbaycan ərazisinə daşınmasına ölkə ərazisindən tranzit yolu ilə aparılmasına icazə verilmir?

A) Kimyəvi və toksik tullantıların

B) Radioaktiv və plastik tullantıların

C) Radioaktiv və toksik tullantıların

D) Toksik tullantıların

E) Kimyəvi tullantıların

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

171. Incoterms nə deməkdir?

A) Beynəlxalq müqavilələrin satışı üzrə açar elementləri

B) Məhsul göndərmə müqavilələrinin açar elementləri

C) Tədarük prosesində bağlanan müqavilələrin açar elementləri

D) İstehsal prosesində bağlanmış müqavilələrin əsas elementləri

E) Xərclərin müəyyənləşdirilməsi üzrə bağlanmış müqavilələrin açar elementləri

Testin çətinlik dərəcəsi: Asan

İstinad: Incoterms şərtləri. <https://www.tradefinanceglobal.com/freight-forwarding/incoterms/>, 25.10.2018

172. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıda göstərilən işlərdən hansı satınalmaların hazırlanması üçün satınalan təşkilatın görəcəyi işlərin mərhələlərindən biri kimi müəyyən edilməmişdir?

A) Tenderin əsas şərtlər toplusunun hazırlanması

B) Tender komissiyası tərəfindən bir sıra iştirakçılar üçün münasib şərtlərin müəyyənləşdirilməsi

C) Tender elanı təsdiq edildikdən sonra tender elanının dərc etdirilməsi

D) Mal göndərənlərə (podratçılartenderdə iştirak üçün fərdi dəvətin göndərilməsi

E) Tender komissiyasının formalaşdırılması

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

173. Hər hansı tender təklifinin qiyməti müvafiq malların ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənirsə, satınalan təşkilat nə edir?

- A) Təklifdə düzəliş edilsin deyə əlavə vaxt verir
- B) Komissiya üzvlərinin əlavə iclas keçirməsini tələb edir
- C) Təklifi rədd edir
- D) Fərqin ödənilməsi üçün emitentə sorğu göndərir
- E) Tender prosesinin ləğvini tələb edir

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

174. Mövcud bazarı olan və ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən aşağı olan malların satın alınması üçün satınalan təşkilat hansı satınalma metodundan istifadə edir?

- A) Məhdud iştiraklı və qapalı tender
- B) Katirovka sorğusu
- C) İkimərhələli tender və ya təkliflər sorğusu
- D) Açıq tender
- E) Nisbətən açıq, məqsədə görə qapalı tender

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

175. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, satınalma müqaviləsinin bağlanması üçün hansı sənəd əsas götürülür?

- A) Tender nəticələri haqqında yekun protokol
- B) Tender qalibinin tenderdə qalib gəlməsi ilə bağlı imzaladığı protokol
- C) Satınalma müqaviləsi üçün tender qalibinin zəmanət aktı
- D) Satınalan təşkilatın tender qalibi ilə əməkdaşlıq etmək istəyi haqqında razılıq məktubu
- E) Satınalan təşkilat ilə tender qalibi arasındakı razılaşma aktı

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

176. Tenderdə iştirak haqqı nə üçün tələb olunur? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Kənardan dəvət olunan xarici mütəxəssisin maliyyəşəşdirilməsi üçün
- B) Satınalan təşkilat büdcəsini zənginləşdirmək üçün
- C) Kənardan dəvət olunan yerli mütəxəssisin maliyyəşəşdirilməsi üçün
- D) Tenderin bütün xərclərinin maliyyələşdirilməsi üçün
- E) Podratçılar üçün sənədlərin dərc edilməsi üçün

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu



177. Tender şərtlərinə əsasən təklif verən, tenderdə iştirak haqqını ödəyən hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi kimdir?

- A) Məlgöndərən (podratçı)
- B) Tender komissiyası
- C) Satınalma agenti
- D) İddiaçı
- E) Satınalan təşkilat

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

178. Satın alınması planlaşdırılan xidmət bazarda olmadıqda və ya bazar qiyməti haqqında məlumatın əldə edilməsi qeyri-mümkün olduqda, satınalan təşkilat ehtimal olunan satınalma qiymətin necə müəyyən edir?

- A) Analoq üsulundan istifadə edir
- B) Təxmini qiymətlə bağlı sosial sorğu keçirir
- C) Delfi metodundan istifadə edilir
- D) Statistik üsuldan istifadə edir
- E) İstehsalçını təqdim etdiyi qiymətin 20 faiz azaldaraq müəyyən edir

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.6.1.

179. Satın alınan mallar yalnız hər hansı məlgöndərəndə olduqda, onların əvəzedicisi və alternativini olmadıqda, satınalan təşkilat hansı satınalma metodundan istifadə edir?

- A) Açıq tender
- B) Katirovka sorğusu
- C) İkimərhələli tender və ya təkliflər sorğusu
- D) Bir mənbədən satınalma
- E) Məhdud iştiraklı və qapalı tender

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

180. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, iki mərhələli tender prosedurunun birinci mərhələsində məlgöndərənlərdən nə tələb olunmur?

- A) Məlgöndərənin adı və ünvanı
- B) Məlgöndərənin tender təklifinin qiyməti
- C) Məlgöndərənin təklif etdiyi mal və miqdarı



D) Malgöndərəninin malının texniki parametrləri

E) Malgöndərəninin peşə və texniki səriştəsi

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

181. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tenderin nəticələri haqqında yekun protokolun surəti hansı müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır?

A) Onun imzalanmasından sonra 7 bank günü ərzində

B) Onun imzalanmasından sonra 10 bank günü ərzində

C) Onun imzalanmasından sonra 5 bank günü ərzində

D) Onun imzalanmasından sonra 3 bank günü ərzində

E) Onun imzalanmasından sonra 2 bank günü ərzində

Testin çətinlik dərəcəsi: Asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

182. Aşağıdakı təchizat zənciri yanaşmalardan hansı daha ucuz mal və material əldə etmə düşüncəsinə aiddir?

A) Strateji yanaşma

B) Proses yanaşması

C) Logistika yanaşması

D) Funksional yanaşma

E) Təchizat yanaşması

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

183. Hansı hallarda anbarda mal-material ehtiyatı azalır?

A) İntinventarizasiya aparıldıqda

B) Satış üçün bağlanan müqavilədən əvvəl

C) Yay-yaz mövsümündə

D) Məxaric zamanı

E) Satış üçün bağlanan müqavilənin qüvvəyə mindiyi zaman

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

184. Anbarda daim ehtiyatda olması vacib olan mallar hansıdır?

A) Nadir hallarda istifadə olunan mallar

B) Gündəlik istifadəsi zəruri olan mallar

- C) Saxlanma müddəti uzun olan mallar
- D) Saxlanma müddəti az olan mallar
- E) Anbarda az yer tutan mallar

Testin çətinlik dərəcəsi: Asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

185. Tender komissiyasının sədri olaraq kim təyin olunur? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Kənardan cəlb edilmiş səriştəli mütəxəssis
- B) Satınalan təşkilatın vəzifəli şəxslərindən biri (rəhbər istisna olmaqla)
- C) Satınalan təşkilatın rəhbəri
- D) Aidiyyatı icra hakimiyyətinin səlahiyyətli və səriştəli şəxsi
- E) Dövlət tender agentliyinin təyin etdiyi səlahiyyətli şəxs

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

186. Təminatın qüvvədə olma müddəti nə qədər olmalıdır? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Tender prosesi günündən 30 bank günü çox
- B) Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox
- C) Tender prosesi günündən 20 bank günü çox
- D) Tender təklifinin qüvvədə olma müddətindən 20 bank günü çox
- E) Tender təklifinin qüvvədə olma müddətindən 30 təqvim günü çox

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

187. Aşağıdakı təchizat zənciri yanaşmalardan hansı daha ucuz mal və material əldə etmə düşüncəsinə aiddir?

- A) Strateji yanaşma
- B) Proses yanaşması
- C) Logistika yanaşması
- D) Funksional yanaşma
- E) Təchizat yanaşması

Testin çətinlik dərəcəsi: Orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

188. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, hansı halda tenderdə qalib gəlmiş podratçı subpodratçı ilə müqavilə imzalaya bilər?

- A) İşləri vaxtında təhvil verə bilmədiyi və subpodratçının razılığı olduğu halda
- B) Müqavilə müddətinə 10 bank günü qalmış müvafiq icra orqanı hesabat tələb edərsə
- C) İşin yarısı texniki işlərdən ibarət olduğu və podratçının icazəsi olduğu halda
- D) Müqavilənin müddəti 1 ildən az olarsa və satınalan təşkilat müqaviləni uzatmaq istəməzsə

E) Satınalan təşkilatın razılığı və tenderin əsas şərtlər toplusunda nəzərdə tutularsa  
Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

189. Tenderdə iştirak haqlarından toplanmış vəsait xərclərdən az oluqda fərq kim tərəfindən ödənilir?

- A) İştirakçılardan yenidən iştirak haqqı tələb olunur
- B) Tender komissiyası tərəfindən
- C) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
- D) Satınalan təşkilat tərəfindən
- E) Dövlət büdcəsi tərəfindən

Testin çətinlik dərəcəsi: Orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

190. Göstərilən metodlardan hansılarla malların (işlərin və xidmətlərin) dövlət satınalmaların həyata keçirilə bilər? Tam doğru cavabı göstərin. 1. Açıq tender. 2. İkimərhələli tender. 3. Məhdud iştiraklı və qapalı tender. 4. Təkliflər sorğusu. 5. Kotirovka sorğusu. 6. Bir mənbədən satınalma. 7. Müxtəlif mənbələrdən satınalma. 8. Gizli tender

- A) Göstərilən metodlardan 3, 4, 5 və 6 ilə həyata keçirilə bilər
- B) Göstərilən metodlardan 2 və 7 ilə həyata keçirilə bilər
- C) Göstərilən metodlardan 1, 2, 3, 4, 5 və 6 ilə həyata keçirilə bilər
- D) Göstərilən metodlardan 2, 3, 4, 5 və 7 ilə həyata keçirilə bilər
- E) Göstərilən metodlardan 1, 2, 3, 4, 6 və 8 ilə həyata keçirilə bilər

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

191. Material ehtiyatları; 1 yanvar üçün – 30 ton, 1 fevral üçün -40 ton, 1 mart üçün - 30 ton, 1 aprel üçün-60 ton, 1 may üçün- 50 ton, 1 iyun üçün -30 ton, 1 iyul üçün-30 ton olub, orta yarımillik ehtiyat miqdarını tapın.

- A) 20
- B) 35
- C) 40

D) 45

E) 50

Testin çətinlik dərəcəsi: Asan

İstinad: A.M.Гаджинский. Практикум по логистике. Москва

192. Aşağıdakı cavablardan hansı sifariş anlayışını ifadə edir?

A) Müəssisələrlə tədarükat münasibətlərinə girən və onların göndəriləcək məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir

B) Satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir

C) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər üçün sənəddir

D) Məhsulgöndərənlərdən zəruri kəmiyyətdə və razılaşdırılmış keyfiyyətdə lazımı məhsulların tələb olunan vaxtda göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir

E) Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir

Testin çətinlik dərəcəsi: Orta

İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

193. Malın mənşə ölkəsinin təyini ekspertizası nə üçün aparılır?

A) Mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək üçün

B) Tarif və qeyri-tarif tənzimləmə tədbirlərini həyata keçirmək üçün

C) Təqdim edilmiş malın mövqe və submövqeyini təyin etmək üçün

D) Malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün

E) İki obyekt arasındakı oxşarlıqları müəyyən etmək üçün

Testin çətinlik dərəcəsi: Çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003